

Əfəsuslusluqlarqa

*Rosul Pawlus Əfəsus xəhixidiki jamaatka
yazışan məktup*

¹ Hudanıng iradisi bilən, Məsih Əysanıng rosuli bolqan mənki Pawlustin Əfəsusta turuwatkan mukəddəs bəndilərgə, yəni Məsih Əysada ihlasmən bolqanlarqa salam! □ ■

² Atımız Huda həm Rəb Əysa Məsihtin silərgə mehîr-xəpkət wə hatırjəmlik bolqay! ■

³ Bizni Məsihtə, ərxlərdə barlıq rohiy bəht-bərikətlər bilən bərikətligən, Rəbbimiz Əysa Məsihning Hudası həm Atisi mubarək bolqay! □ ■

□ **1:1 «Əfəsusta turuwatkan mukəddəs bəndilərgə, yəni Məsih Əysada ihlasmən bolqanlar...»** — «mukəddəs bəndilər»: — okurmənlərgə eniqliksiz, Muqəddəs Kitabta «mukəddəs» deyən söz hərdaim «Hudaqə has», «Hudaqə toluk atalqan», «pak-mukəddəs» deyən mənidə ixtisili. ■ **1:1** Rim. 1:7; 1Kor. 1:2; 2Kor. 1:1. ■ **1:2** Gal. 1:3; 1Pet. 1:2.

□ **1:3 «ərxlərdə barlıq rohiy bəht-bərikətlər»** — yəki «ərxtiki yərlərdə barlıq rohiy bəht-bərikətlər». **«bizni Məsihtə, ərxlərdə barlıq rohiy bəht-bərikətlər bilən bərikətligən, Rəbbimiz Əysa Məsihning Hudası həm Atisi...»** — Hudanıng nəziridə, ixəngüqilər rohiy jəhəttin alliqاقan «Məsih bilən ərxlərdə olturoqan»dur. 20-ayətni kerüng. «Mubarək bolqay» muxu yerdə «mədhîyilənsün» yəki «əng bəhtlik bolqay» deyən mənidə. Grek tilida 3-ayəttin 14-ayətkiçə bolqan ayətlər pəkət uzun birlə jümlə bilən ipadılengən. Qüxünixkə kölaylıq bolsun üçün biz uni parqılap tərjimə kıldıq. ■ **1:3** 2Kor. 1:3; 1Pet. 1:3.

4 Qünki U bizni, muhəbbət iqidə bolup Əzininə aldida pak-mukəddəs, daqsız turuximiz üçün aləm apiridə kılınmay turupla talliwaləqanidi; □ ■

5 U Əz iradisigə yakķini boyiqə bizni aldin'ala Əysa Məsih arkılık Əzigə oqullukka kobul kılıxka bekitkənidi; □

6 bu ixta Uning mehîr-xəpkitining uluoqlukıqla mədəhiyə okulidu; qünki U mehîr-xəpkiti bilən bizni Əz səyginidə xapaətləndürgənidi. □ ■

7 Biz Uningda *Atining* mehîr-xəpkitining mollukı bilən Uning kəni arkılık kulluktin hər kılınıxka, itaətsizliklirimizgə karita kəqürümğə tuyəssər

□ **1:4 «...U bizni, muhəbbət iqidə bolup Əzininə aldida pak-mukəddəs, daqsız turuximiz üçün aləm apiridə kılınmay turupla talliwaləqanidi...»** — bəzi tərjimiliridə «muhəbbət iqidə» yaxı «muhəbbət bilən» 5-ayətkə baoqlik 5-ayəttiki izahatni kərung. ■ **1:4** Luğa 1:75; Yh. 15:16; Əf. 5:27; Kol. 1:22; 2Tim. 1:9; Tit. 2:12. □ **1:5 «U Əz iradisigə yakķini boyiqə bizni aldin'ala Əysa Məsih arkılık Əzigə oqullukka kobul kılıxka bekitkənidi..»** — bəzi tərjimiliridə 4-ayəttiki «muhəbbət iqidə» yaxı «muhəbbət bilən» bu 5-ayətkə baoqlanıqan. Demək, 4-5-ayət: «Qünki U bizni Əzininə aldida pak-mukəddəs, daqsız turuximiz üçün aləm apiridə kılınmay turupla talliwaləqanidi; U muhəbbət bilən Əz iradisigə yakķini boyiqə bizni aldin'ala Əysa Məsih arkılık Əzigə oqullukka kobul kılıxka bekitkənidi» deyilidu. □ **1:6 «U mehîr-xəpkiti bilən bizni Əz səyginidə xapaətləndürgənidi»** — «Əz səygini» — Oqli Əysa Məsihtur. ■ **1:6** Mat. 3:17.

bolduk; □ ■

8 U bu mehîr-xərpkətni barlıq danalıq həm pəm-parasət bilən bizgə zor tartuqlidiki,

9-10 — U Əz kəngligə pükkən güzəl hahixi boyiqə iradisidiki sirni, yəni wakıt-zamanlarning pixip yetilixini idarə kılıxi bilən barlıq məwjudatlarqa, yəni ərxlərdə bolqanning həmmisigə, zemində bolqanning həmmisigə Məsihni bax kılıp ularni Məsihtə jəm kılıx məksitini bizgə ayan қıldı; □ ■

□ 1:7 «Biz Uningda Atining mehîr-xərpkitining molluķı bilən Uning kəni arkılık կulluktin hər կilinixka, itaetsizliklirimizgə կarita կeqürümğə muyəssər bolduk...» — «Uningda» — Məsihtə. «**կulluktin hər կilinix**» — grek tilida bir söz bilən ipadilinidu, u adəttə կulni hər կilixni kərsitudu; xapaətqi pul berip uni հərlükə qikirip ərkin կildi. Rosul eytən bu կulluk, gunahning wə jin-xəytanlarning ilkigə əsir boluxni kərsitudu. Injildiki «**hər կilix**» («apolutrosis») Təwrattiki «həmjəmət bolup կutkuzux» («goəl») degən sezning mənisi bilən ohxaxtur. ■ **1:7** Ros. 20:28; Kol. 1:14; Ibr. 9:12; 1Pet. 1:18.

□ 1:9-10 «Əz kəngligə pükkən güzəl hahixi boyiqə» — yaki «Məsihtə bekitkən U Əz kəngligə pükkən güzəl hahixi boyiqə...». Grek tilida pəkət «Uningda pükkən...» yaki «Əzidə pükkən..» deyildi. «... **barlıq məwjudatlarqa, yəni ərxlərdə bolqanning həmmisigə, zemində bolqanning həmmisigə Məsihni bax kılıp ularni Məsihtə jəm kılıx məksitini bizgə ayan қıldı**» — «... barlıq məwjudatlarqaMəsihni bax kılıp ularni Məsihtə jəm kılıx» degən söz grek tilida pəkət üq söz bilənla ipadilinidu. Mənisi: (1) pütkül kainatka Məsih bax bolidu; (2) pütkül kainattiki həmmə məwjudat Məsihtə «yiojip bir կilinip», hərbir nərsining həkikiyi əhmiyyiti kərsitilidu; (3) Məsihning baxqılık astida kainattiki barlıq məwjudatlar bir-biri bilən inək bolup, bir-birigə toluk maslixidiojan bolidu. ■ **1:9-10** Rim. 16:25; Əf. 3:9; Kol. 1:26; 2Tim. 1:9; Tit. 1:2; 1Pet. 1:20; Yar. 49:10; Dan. 9:24; Gal. 4:4.

11 Uningda bizmu Hudaşa miras қилинән; biz xu мәксәттә barlıq ixlarnı əkıl-iradisi boyıqә idarə Kiloquqining nixani bilən xu ixqa aldin'ala bekitilgənidük; □ ■

12 xuning bilən Məsihni awwal tayanq қiloqan bizlər Uning xan-xəripining uluolukını namayan қiloquqi bolduk; □

13 həkiqətning kalam-səzini, yəni nijatinglardiki hux həwərni anglap silərmə Uningənə tayandinglar — wə Uningənə ixənginenglarda, silər wədə қiliňan Muqəddəs Roh bilən məhürləndinglar. □ ■

14 Hudanıng xan-xəripining uluolukı namayan қilinip, igiliki üzül-kesil hər-nijat қiliňouqə, Muqəddəs Roh mirasımızning «kapalət»i

-
- **1:11 «Uningda bizmu Hudaşa miras қiliňan»** — «Uningda» — «Məsihtə». **«bizmu (Hudaşa) miras қiliňan»** — yaki «biz bir mirasca igə bolоn». **«barlıq ixlarnı əkıl-iradisi boyıqә idarə Kiloquq»** — Huda. ■ **1:11 Rim. 8:17.** □ **1:12 «xuning bilən Məsihni awwal tayanq қiloqan bizlər Uning xan-xəripining uluolukını namayan қiloquqi bolduk»** — «Məsihni awwal tayanqı қiloqan bizlər» bəlkim Məsihkə birinqi bolup əgəxkən Yəhudiylarnı körsitudu. Əfəsustiki jamaətning kəpinqisi bəlkim Yəhudiylərə əməslər, ular keyin ixəngən. □ **1:13 «... wə Uningənə ixənginenglarda, silər wədə қiliňan Muqəddəs Roh bilən məhürləndinglar»** — «Muqəddəs Roh bilən məhürlinix» toqıruluk «köxumqə sez»imizni kərüng. ■ **1:13 Rim. 8:15; 2Kor. 1:22; 5:5; Əf. 4:30.**

bolidu. □ ■

15 Xuning bilən, silərning Rəb Əysaşa baoqliqan etikadinglar wə barlıq mukəddəs bəndilərgə bolqan muhəbbitinglar toqruluk anglioqandin tartip, □ ■

16 dualirimda silərni əsləp, silər üçün rəhmət eytixni tohtatmidim;

□ **1:14 «Hudaning xan-xəripining uluqlukı namayan kılınip, igiliki üzül-kesil hər-nijat kılınoqıqə, Mükəddəs Roh mirasimizning «kapalət»i bolidu»** — «kapalət» toqruluk; bu ayət təwəndiki həkikətlərni kərsitudu: — (1) Hudaning nijatida, U adəmni gunahtın kutkuzup «hər kılıdu»; U kutkuzqan adəm yaki jamaət Uning Əzining «igiliki»dur. «Igiliki» — Hudaning igiliki bolqan bizlər — roh, jan, tenimizning həmmisidur. (2) bu «hər kılıx» bu dunyada tehi «üzül-kesil» bolmayıdu; nijatka erixkən kixilərdə «yengi roh», «yengi kəlb» bolqını bilən «yengi tən» tehi bolmayıdu; tirlilik künidə «yengi tən» «toluk hər kılınx» yaki «üzül-kesil hər kılınx» bolidu. Bu «toluk hər kılınx» ixəngənlərning «toluk mirası» bolidu. (3) xu künidə Hudaning xan-xəripining uluqlukı tolimu namayan kılnidu; (4) xu küngiqə, yəni ixəngüqilərning «toluk miras»ni igiliwelixioqıqə, Mükəddəs Roh hərbir ixəngən adəmning kəlbidə turup uningqə bu mirasını tetitip, wujudida mirasning həkikət ikənlikini ispatlap beridu. Yənə kelip Mükəddəs Rohning ixəngüqining kəlbidə turoqanlığining əzi, uning kelgüsidiə bu miraska qoşum igə bolidioqanlığının kapalitidur. Grek tilida «kapalət»ning yənə bir mənisi «wədə üzüki» (yigitning kızoğa bolqan wədisigə kapalət süpitidə berilgən). ■ **1:14** Mis. 19:5; Kən. 7:6; 14:2; 26:18; Rim. 8:23; 1Pet. 2:9. □ **1:15 «xuning bilən, silərning Rəb Əysaşa baoqliqan etikadinglar wə barlıq mukəddəs bəndilərgə bolqan muhəbbitinglar toqruluk anglioqandin tartip, ...»** — grek tilida -15-ayəttin 23-ayətki qə bolqan ayətlər pəkət uzun birlə jümlə bilən ipadıləngən. Qüxünixkə қolaylıq bolsun üçün biz uni parçılüp tərjimə kıldıq. ■ **1:15** Fil. 1:3; Kol. 1:3; 1Tes. 1:2; 2Tes. 1:3.

17 tiləydiqinim xuki, Rəbbimiz Əysa Məsihning Hudasi, xan-xərəpning Igisi bolğan Ata silərning Uni toluk bilixinglarqa danalik həm wəhiyni əzləxtürgüqi rohni ata kılqay, □

18 xuning bilən silərning kəlbətiki kezliringlar roxənlıixin, Uning qakirikioşa baqlanoğan ümidning nemilikini, Uning mukəddəs bəndiliridə bolğan xərəplik mirasining kimmətliklikini □

19 wə Uning ixəngüqi bizlərgə zor küqi bilən қaratkan կudritining hesabsız büyüklükini bilip yətkəysilər; ■

□ **1:17 «xan-xərəpning Igisi bolğan Ata»** — grek tilida «xan-xərəpning Atisi» — Pawlus xu sez bilən: «Məsih Əysaning Əzi «Hudanıng xan-xəripidur»» dəp kərsətməkqi bolsa kerək. **«silərning Uni toluk bilixinglarqa danalik həm wəhiyni əzləxtürgüqi rohni ata kılqay»** — «danalik həm wəhiyni əzləxtürgüqi rohni ata kılıx»: kaysi roh kərsitlidü? Kəzkariximizqə u «Mukəddəs Roh» əməs; qünki Huda ularoqa Muqəddəs Rohni allığaşan ata kılqan (13-14). Bizningqə, etikəqilarning ez rohını kərsitudu. Rosul ularda «danalik həm wəhiyni əzləxtürgüqi roh» bolsun, dəp dua kılıdu. Alayluk, mən birsi üçün «Huda sizgə salamət bir tən ata kılqay» dəp tilisəm, əməliyəttə uning allığaşan teni bar, əlwəttə. Lekin telikim uningda saqlam tən bolsun üqündür. Demək, Pawlusning bu duasining mənisi: «Huda hərbirining rohını «danalik həm wəhiy köbul kılqudək bir roh» kilsun, degənliktur. □ **1:18 «Uning mukəddəs bəndiliridə bolğan xərəplik mirasining kimmətlikliyi..»** — baxka birjil tərjimi: «Uning mukəddəs bəndilirining xərəplik mirası..». Lekin bizningqə «Uning qakirikioşa baqlanoğan ümid», «mirası» wə 19-ayəttiki «hesabsız küqi»ning həmmisining əng muhim təripi Hudaqə təwədur, xunga «muqəddəs bəndiliridə bolğan mirası»ni «Hudanıng Əz mirası» dəp қaraymız. «Koxumqə sezimizni kərung. ■ **1:19 Kol. 2:12.**

20 dəl xu կudrətni U Məsihni əlümdin tirildürüp, ərxlərdə Өzining ong yenida olturoquzoqinida Uningda yürgüzgənidi; □ ■

21 pəkət bu zamandila əməs, bəlki kəlgüsü zamandimu Uni barlıq həkümranlıktın, һökükətin, küq-կudrəttin, hojayinlikətin wə barlıq tiləqə elinidioqan hərkəndək nam-xərəptin kəp üstün koyoqan; □

22 barlıq məwjudatlarini Uning putliri astıqə կoyup, jamaət üçün Uni həmmigə bax boluxka ata kılqan. □ ■

23 Jamaət bolsa Uning teni, yəni həmmmini həmmə jəhəttin Tolduroquqining mukəmməl jəwhəridur. ■

□ **1:20 «dəl xu կudrətni U Məsihni əlümdin tirildürüp, ərxlərdə Өzining ong yenida olturoquzoqinida Uningda yürgüzgənidi...»** — baxka birhil tərjimi: «Məsihni əlümdin tirildürginidə dəl xu կudrətni Uningda yürgüzgənidi; wə Uni ərxlərdə Өzining ong қolida olturoquzup,...». ■ **1:20** Zəb. 110:1; Ros. 2:34; 1Kor. 15:25; Kol. 3:1; Ibr. 1:3; 10:12; 1Pet. 3:22. □ **1:21 «pəkət bu zamandila əməs, bəlki kəlgüsü zamandimu ... barlıq həkümranlıktın, һökükətin, küq-կudrəttin, hojayinlikətin wə barlıq tiləqə elinidioqan hərkəndək nam-xərəp...»** — bu yerdə kərsitiwatqını məyli yahxining bolsun, əskining (jin-xəytanlarning) bolsun, hərkəndək «həkümranlıq, һökük, küq-կudrət, hojayinlik wə ... nam-xərəplər»ni eż iqiqə alidu. Məsihning nami ularning həmmisidin üstün turidi. □ **1:22 «barlıq məwjudatlarini Uning putliri astıqə կoyup, jamaət üçün Uni həmmigə bax boluxka ata kılqan»** — adəmni həyran կilarlıq xuki, muxu ayətlərdə Hudanıng Məsihni həmmə məwjudatka bax kılqanlığı **jamaətning bəht-bərikiti üçün** bolqan, deyilgən. ■ **1:22** Zəb. 8:6; Mat. 28:18; 1Kor. 15:27; Ibr. 2:8. ■ **1:23** Rim. 12:5; 1Kor. 12:27; Əf. 4:16; 5:23.

2

1 Wə silər bolsanglar, kəbihlikliringlar həm gunahlırlarda əlgən bolup, □ ■

2 bu dunyaning dəwrigə əgixip, hawaning hökükini tutkan həkümdarə, yəni bugünkü kündə itaətsizliktin bolovan pərzəntlərni kutritiwatkan rohka əgixip, bu ixlarda ilgiri mangoqansılər; □ ■

3 biz hərbirimizmu ilgiri xularning arisida ətlirimizdiki xəhwət-həwəslərdə hayat ətküzgənmiz, ətlirimiz həm eż oy-hiyalimizning hañixlirioqa əməl kılıp, baxkilaroqa ohxax, mahiyəttə «qəzəptiki pərzəntlər» bolovanımız; □

4 birak Huda, mol rəhîm-xəpkətni kərsətküqi bolup, bizni səygəndə bizgə kərsətkən aləmbəhx mehîr-muğəbbiti tüpəylidin, —

□ **2:1 «silər bolsanglar, kəbihlikliringlar həm gunahlırlarda əlgən bolup,...»** — adəm gunahning ilkidə bolsa rohiy jəhəttin bir «əlük», «əlgən» bolidu, halas. ■ **2:1**

Rim. 5:6; Kol. 2:13. □ **2:2 «bugünkü kündə itaətsizliktin bolovan pərzəntlər»** — «itaətsizliktin bolovan pərzəntlər» degen ibarə insanning əslı tüp təbiitidə itaətsizlikning barlığını kərsitudu (həmmimiz Adəm'atimizning «itaətsiz təbiiti»gə mirashor bolup tuqulduk). Lekin «itaətsizliktin bolovan pərzəntlər» Hudanıng xəpkəti bilən Hudanıng Əzining pərzəntlili bolidu (5-ayətni kerüng). **«hawaning hökükini tutkan həkümdar»...** **«itaətsizliktin bolovan pərzəntlərni kutritiwatkan roh»** — Xəytanni kərsitudu, əlwəttə. ■ **2:2**

Yh. 12:31; 14:30; 16:11; 1Kor. 6:11; Əf. 6:12; Kol. 3:7; Tit. 3:3. □ **2:3 «biz hərbirimizmu ilgiri xularning arisida ətlirimizdiki xəhwət-həwəslərdə hayat ətküzgənmiz ... mahiyəttə «qəzəptiki pərzəntlər» bolovanımız»** — «qəzəptiki pərzəntlər» iki bislik ibarə bolup, həm «hərdaim qəzəpkə tolup yürgən adəmlər» həmdə «(Hudanıng) qəzəp künigə bekitilgən adəmlər»nimu kərsitudu.

5 hətta itaətsizliklərdə əlgən waktimizdimu, bizgə Məsih bilən billə jan kirgüzüp (mehir-xəpkət bilən kutkuzuldunglar!), □ ■

6 bizni Uning bilən billə tirildürüp, ərxlərdə Məsih Əysa bilən billə olturoquzoqan;

7 məksiti kəlgüsü zamanlarda Uning Məsih Əysada bizgə қaritiloqan mehribanlıki bilən ipadiləngən xapaitining xunqə əqayət zor ikənlikini kəsitixtin ibarəttur;

8 qünki silər xəpkət bilənla ixənq arkılık kutkuzuldunglar. Bu ix əzünglardın kəlgən ix əməs, bəlki Hudadin kəlgən iltipat, □ ■

9 u zadila adəmlərning əməl-əjridin kəlməydu, bu həm həqkimning mahtanmaslıki üçündür. ■

10 Qünki biz Hudanıng ixligən hüniridurmız, həyrhah ixlər üçün Məsih Əysada yaritiloqanmız; Huda əsli bizning ularda mengiximiz üçün bu ixlarni aldin'ala

□ **2:5 «hətta itaətsizliklərdə əlgən waktimizdimu, bizgə Məsih bilən billə jan kirgüzüp (mehir-xəpkət bilən kutkuzuldunglar!)...»** — «Məsih bilən billə jan kirgüzüp (janlandurup)...» degənlik nemə bildüridü? Məsih Əysa əlgəndə, Huda Uningə etikad baqlıqquqılarnı Uning bilən təng əlgən, U elümdin tirilgəndə Uning bilən təng tirilgən dəp hesablıqan.

«Koxumqə sez»imizni kərüng. **«(mehir-xəpkət bilən kutkuzuldunglar!)»** — Pawlus muxu yerdə Əfəsuslusluqlarını riqbətləndürüxtə bək həyajanlinip ketip, tuyuksız 8-ayəttiki «silər xəpkət bilənla ixənq arkılık kutkuzuldunglar!» degən gəpkə etüp ketidü. ■ **2:5** Ros. 15:11; Rim. 6:8; 8:11; Kol. 3:1, 3; Tit. 3:5. □ **2:8 «qünki silər xəpkət bilənla ixənq arkılık kutkuzuldunglar»** — bu «kutkuzulux» həyat(-mamat)lıktiki addiy hətərlərdin əməs, bəlki hətərning hətiri bolğan gunahtın kutkuzulup mənggü həyatka erixixin ibarət. ■ **2:8** Mat. 16:17; Əf. 1:19. ■ **2:9** Rim. 3:27; 1Kor. 1:29.

təyyarlıqanidi. ■

11 Xunga silər əslidə ətliringlarqa asasən «yat əllər» dəp hesablanıqininglarnı, — insanning қoli bilən ətliridə «hətnə қılıqanlar» dəp ataloqanlar təripidin «hətnisiz» dəp ataloqanlıqları, □

12 xundakla xu qaoqda Məsihsiz bolup, Israilning pukralıqining sırtida turup, wədilərni elip kəlgüqi əhdilərni yat bilip, bu dunyada ümidsiz həm hudasız yaxıqininglarnı esinglarda tutunglar; □ ■

13 lekin əsli yıraklıarda bolqan silər hazır Məsihning kəni arkılıq yekin қılindinglar;

14 qunki U bizning inaqlıkimizdur, U ikki tərəpni bir қılıp otturidiki ara tamni qekiwətti; ■

15 yəni, Əz ətliri arkılıq eqmənlikni tügitip, bəlgilimilərni kərsətkən, əmrlərni yətküzgən қanunni bikar қılıp, ikki tərəpni Əzidə yengi bir adəm қılıp yarattı, xuning bilən inaqlıknı apirdə

■ **2:10** 2Kor. 5:17; Əf. 1:4; 4:24; Tit. 2:14. □ **2:11** «silər əslidə ətliringlarqa asasən «yat əllər» dəp hesablanıqininglar» — «ətliringlarqa asasən» yaki «ətlik kəzkaraxqə». «insanning қoli bilən ətliridə «hətnə қılıqanlar» dəp ataloqanlar təripidin «hətnisiz» dəp ataloqanlıqları» — demək, Yəhudiylar təripidin «hətnisiz» dəp ataloqanlar. Injil boyiqə «həkikiy hətnə» əttə əməs, roh-kəlbə boluxi kerək. Demək, kəlb-roh barlıq xəhsiy arzu-həwəslər, bu dunyadə qədəmənlikdən ibadət kılıxka ərkin қılınidu. Mundak «rohiy hətnə» «adəmning қoli» bilən əməs, pəkət Hudanıng Muğəddəs Rohı arkılıq bolidu. □ **2:12** «...wədilərni elip kəlgüqi əhdilərni yat bilip...» — «wədilər» bolsa Hudanıng wədiliri, əlwəttə. ■ **2:12** Rim. 9:4. ■ **2:14** Yəx. 9:5; Mik. 5:4; Yh. 16:33; Ros. 10:36; Rim. 5:1; Kol. 1:20.

ķildi; □

16 krestkə mihlinip muxuning wasitisi bilən əqmənlikni ķətl ķılıp, ikkisini bir təndə Huda bilən əpləxtürdi; □

17 andin U kelip, yiraklarda turoqan silərgimu inaqlik hux həwirini jakarlıdi, yekindikilərgimu

□ **2:15 «yəni, Əz ətliri arkılık əqmənlikni tügitip, bəlgilimilərni kərsətkən, əmrlərni yətküzgən կանуни bikar ķılıp, ikki tərəpni Əzidə yengi bir adəm ķılıp yaratti, xuning bilən inaqliknı apırıdə կıldı»** — «Məsih Əz ətliri arkılık ... կանуни... bikar ķılıp» — Yəhudiyy jamaət həm Hudani tonumakçı bolğan «yat əllər»ning dostlukta boluxioğa əng qong tosalou, xuningdək hətta əqmənlikni pəyda ķılıqan amil bolsa dəl Huda Musa pəyoqəmbərgə qüxürgən Təwrat կանunidiki bəlgilimilər idi. «Қoxumqə sez»imizdə biz bu bəlgilimilər üstidə tohilimiz. «Yengi bir adəm» — Məsih wə jamaət, yəni bir bax bir tən bolidu (Məsih bax, jamaət tən bolidu). □ **2:16 «krestkə mihlinip muxuning wasitisi bilən əqmənlikni ķətl ķılıp, ikkisini bir təndə Huda bilən əpləxtürdi»** — «bir təndə» bolsa Əzinining krestkə mihlanqan teni. Bu tən hazır tirilgəndin keyin Əzi bilən jamaəttin tərkib tapqan tən boldi. «Kirix sez»imizdiki «jamaət» toopluluk məzmunlarnı kərüng.

inaklıknı jakarlidi. □ ■

18 Qünki hər ikkimizning Uning arkılık bir Rohتا Ata aldioqa kirix hökükimiz bardur. ■

19 Xunga xuningdin baxlap silər musapirlar, yakə yurttikilər əməs, bəlki mukəddəs bəndilərgə wətəndax bolisilər; Hudanining eyidikiliridin bolisilər; ■

20 silər rosullar wə pəyoqəmbərlər bolovan ulning üstigə կուրումակտisilər; binaning «burjək texi» bolsa Əysa Məsih Əzidur; □ ■

21 Uningda pütkül bina puhta jipsilaxturulup, Rəbdə mukəddəs bir ibadəthana boluxka əsüp

□ **2:17 «andin U kelip, yiraqlarda turoqan silergimu inaklik hux hewirini jakarlidi, yekindikilergimu inaklikni jakarlidi»** — «U (Məsih) kelip.. silergimu...hux hewerni jakarlidi».... muxu ixta biz Əysa Məsihning «Əz teni bolovan jamaət» bilən bir bolovanlıqimizni kərimiz. Məsih Əysa Yəhədiy həlkigə hux hewerni jakarlıqandan keyin, krestkə mihlinip, kəməlüp, tirlgən; andin ərxkə kətürülgən. U kəndakmu «silergə («yiraqlarda turoqanlar»qa, yəni Yəhədiy əməslərgə) kəldi»? Jawab Injildiki «Rosullarning paaliyatlıri»də kərəlidü. Əysanıng əlgiliri, jamaitidikiliri baxkilarqa hux hewerni yətküzgəndə, U Əzi ular arkılık muxu ixni kiliđi.

Qünki jamaət Əzining tenidur. Məsilən, «Ros.» 1:1-2, 9:4-5 wə izahatlarnı kərüng. «Yekin turoqanlar» yənə Yəhədiylarnı kərsitudu, əlwəttə. ■ **2:17** Yəx. 57:19; Əf. 3:12. ■ **2:18** Yh. 10:9; 14:6; Rim. 5:2; Əf. 3:12; Ibr. 10:19. ■ **2:19** Gal. 6:10. □ **2:20 «silər rosullar wə pəyoqəmbərlər bolovan ulning üstigə կուրումակտisilər»** — yaki, «silər rosullarning wə pəyoqəmbərlərning ulining üstigə կուրումակտisilər». **«silər rosullar wə pəyoqəmbərlər bolovan ulning üstigə կուրումակտisilər; binaning «burjək texi» bolsa Əysa Məsih əzidur»** — «köxumqə sez»diki «rosullar wə pəyoqəmbərlər» üstidiki muzakirimizni kərüng. ■ **2:20** Yəx. 28:16; Mat. 16:18;

barmakta. □ ■

²² Silermu қoxulup Uningda Hudaning bir turaloqusi boluxka Rohta birləxtürülüp kurulmaktisilər. □

3

¹ Xu səwəbtin silər «yat əldikilər» üçün Məsih Əysanıng məhbüsü bolöqan mənki Pawlus —□ ■

² (silər bəlkim manga tapxurulöqan, silərgə Hudaning xəpkitini elip baridioqan oqojidarlıkım toqıruluk, ■

□ **2:21 «Uningda pütöküл bina puhta jipsilaxturulup, Rəbdə mukəddəs bir ibadəthana boluxka əsüb barmakta»** — «Rəbdə» «Məsih Əysanıng Əzidə». 22-ayəttə «Rəbdə» «Uningda» dəp elinidü. ■ **2:21** 1Kor. 6:19; 2Kor. 6:16; Əf. 4:16.

□ **2:22 «Silermu қoxulup Uningda Hudaning bir turaloqusi boluxka Rohta birləxtürülüp kurulmaktisilər»** — «Roḥ» — Mükəddəs Roḥ, Hudaning Roḥi. □ **3:1 «Xu səwəbtin silər «yat əldikilər» üçün Məsih Əysanıng məhbüsü bolöqan mənki Pawlus —....»** — «Məsih Əysanıng məhburi» — Pawlus bu məktupni yazışanda Rimdiki bir türmidə yatattı. Xübhəsizki, rimliklər Pawlusni «bizning məhbusimiz» dəp oylayıtti — lekin Pawlus ixka baxkışqa қaraytti. Rimliklarning uni қoloqa elip türmigə taxlıqını Hudaning iradisi bolup, xu ix bilən yat əllərdin bolöqan ixəngüqilərning kəp payda kəridiqənlikliqoşa Pawlusning kezi yətkən; xuning bilən Pawlus: «silər yat əldikilər üçün» eytəkanda, mən «rimliklarning məhbüsü» əməs, bəlkı «Məsihning məhbüsü»mən» dəydi. Əməliyəttə Pawlusning bu sezliri 14-ayəttə dawamlıxitdu. 2-13-ayətlərning həmmisi «tirnak iqigə» elinəqan. ■ **3:1** Ros. 21:33; Əf. 4:1; Fil. 1:7,13,14,16; Kol. 4:3; 2Tim. 1:8; Flm. 1. ■ **3:2** Ros. 13:2; Rim. 1:5; Əf. 3:8.

3 yəni Uning manga wəhiy bilən sirni ayan қılqanlıki toqruluk həwərdar boluxunglar mumkin (mən bu toqrısida ilgiri az-paz yazoqanidim; □ ■

4 silər uni oқuoqininglarda, Məsihning siri toqruluk yorutulqanlıkimni bilip yetisilər)

5 ilgiriki dəwrlərdə bu sir insan balilirioqa Uning mukəddəs rosulliri wə pəyoqəmbərlirigə Roh arkılık hazırlıdək enik wəhiy қilinoqandək, ayan қilinoqan əməs. □ ■

6 Demək, hux həwər arkılık «yat əldikilər»din bolqanlarmu ortak mirashorlar, təndiki ortak əzalar, Məsih Əysada bolqan wədidin ortak

□ **3:3 «yəni Uning manga wəhiy bilən sirni ayan қılqanlıki toqruluk həwərdar boluxunglar mumkin (mən bu toqrısida ilgiri az-paz yazoqanidim...»** — mumkinqliki barkı, «mən yənə bu toqrısida ilgiri az-paz yazoqanidim» degən söz bolsa uning məzkur məktuptiki 1-bab 9-ayəttə «Məsihning siri» toqruluk yazoqan sözlərini kərsitudu; bizningqə u uning Əfəsuslusluqlarqa ilgiri yazoqan bir hetini kərsitudu. ■ **3:3**

Ros. 22:17,21; 26:16,17; Rim. 16:25; Gal. 1:11,12. □ **3:5**

«... rosulliri wə pəyoqəmbərliriga Roh arkılık hazırlıdək enik wəhiy қilinoqandək...» — «Roh» — Hudanıng Rohı, Muqəddəs Roh. **«ilgiriki dəwrlərdə bu sir insan balilirioqa uning mukəddəs rosulliri wə pəyoqəmbərlirigə Roh arkılık hazırlıdək enik wəhiy қilinoqandək, ayan қilinoqan əməs»** — rosulning sözləri intayın zildur. U Məsih wə jamaət toqruluk bu sir ilgiriki dəwrlərdə kət'iy ayan қilinmay қaloqan əməs, dəp puritidu; əməliyətta bolsa Təwrattiki pəyoqəmbərlərning bəzi bexarətliridə həm Təwratta hatırıləngən bəzi wəkələrdə bu sir puritilip oqil-pal kərünidu. ■ **3:5** Ros. 10:28.

bəhərimən bolqauqilar bolidu; □

7 Hudaning xəpkiti manga elip kəlgən iltipat bilən, Uning küq-kudritining yürgüzülüxi bilən, mən bu ixşa hizmətkar kılıp təyinləndim; ■

8 manga — mukəddəs bəndliliri iqidiki əng təwinidinmu təwən bolqan manga muxu iltipat, yəni əllər arisida Məsihning məlqərligüsiz bayılıkları toqıruluk hux həwər jakarlax □ ■

9 wə xundakla həmmmini yaratkan Hudada yoxurun bolup kəlgən bu sirning կandaq əməlgə axuruluxi toqıruluk həmməylənni yorutux hizmiti amanət kılındı. ■

10 Buning məksiti ərxlərdə bolqan həkümranlarqa həm hökükəlarqa Hudaning kəp tərəplimilik danalığı jamaət arkılık hazırlı-

□ **3:6 «demək, hux həwər arkılık...»** — «hux həwər» — okurmənlərning esidə bolux kerəkki, «Injil» degən söz dəl «hux həwər» degən mənidə. **«demək, hux həwər arkılık «yat əldikilər»din bolqanlarmu ortak mirashorlar, təndiki ortak əzalar, Məsih Əysada bolqan wədidin ortak bəhərimən bolqauqilar bolidu»** — Yəhudiyy əməslərning «ortak mirashor» bolqanlığı «ixəngüqi Israil bilən ortak mirashor» bolqanlığını kərsitudu; «tən» muxu yərdə Məsihning teni, yəni jamaətni kərsitudu. ■ **3:7** Əf. 1:19; Kol. 2:12. □ **3:8 «əllər arisida Məsihning məlqərligüsiz bayılıkları toqıruluk hux həwər jakarlax»** — «əllər» Mükəddəs Kitabta daim deyilgəndək, «Yəhudiyy əməslər», «yat əlliklər»ni kərsitudu. ■ **3:8** Ros. 9:15; 13:2; 22:21; 1Kor. 15:9; Gal. 1:16; 2:8; 1Tim. 2:7; 2Tim. 1:11,15. ■ **3:9** Yar. 1:3; Zəb. 33:6; Yh. 1:3; Rim. 16:25; Əf. 1:9; Kol. 1:16, 26; 2Tim. 1:10; Tit. 1:2; Ibr. 1:2; 1Pet. 1:20.

axkarə қilinixtin ibarəttur. □ ■

11 Bu ix bolsa, Uning Məsih Əysa Rəbbimizdə ijra қilinoqan mənggülük muddiasi boyiqidur; □

12 Uning ixənq-sadiqliki arkılık biz jasarətkə həm Hudanıng aldiqə hatırjəmlik bilən kirix hökükiqə igə bolduk; ■

13 xuning üçün silərdin ətünimənki, mening silər üçün tartqan japa-jəbirlirim tüpəylidin pərixtan bolmanglar; qunki bu ix silərning xan-xəripinglar bolidu). □ ■

14 Mən xu səwəbtin tizlirimni Atiqə pükimənki,
□

15 (asman-zemindiki barlıq atılık munasiwətlər

□ **3:10 «Buning məksiti ərxlərdə bolovan həkümranlarqa həm hökükləroqa Hudanıng kəp tərəplimilik danalığı ja-maət arkılık hazır axkarə қilinixtin ibarəttur»** — «ərxlərdə bolovan həkümranlar» həm höküklər bəlkim həm pərixtilər wə yənə jin-xəytanları kərsitudu (6:12ni kərüng). ■ **3:10**

1Pet. 1:12. □ **3:11 «Uning Məsih Əysa Rəbbimizdə ijra қilinoqan mənggülük muddiasi boyiqidur»** — baxka birhil tərjimisi bolsa «Uning Məsih Əysa Rəbbimizdə nixan қilinoqan mənggülük muddiasi boyiqidur». ■ **3:12** Yh. 10:9; 14:6; Rim. 5:2; Əf. 2:18; Ibr. 10:19. □ **3:13 «xuning üçün silərdin ətünimənki, mening silər üçün tartqan japa-jəbirlirim tüpəylidin pərixtan bolmanglar; qunki bu ix silərning xan-xəripinglar bolidu»** — bu ayətning üç mumkinliki bar mənisi tooqruluk «koxumqə sez»imizni kərüng. ■ **3:13**

Fil. 1:14; Kol. 1:24; 1Tes. 3:3. □ **3:14 «xu səwəbtin ...»** — 1-ayətning dawamı. «**mən xu səwəbtin tizlirimni Atiqə pükimənki, ...»** — «Ata» Huda, əlwəttə. Bəzi kona kəqürmilərdə «Xu səwəbtin tizlirimni Rəb Əysa Məsihning Atisiqə pükimənki,...» deyilidu.

Uningdin «ata» namini alidu) □

16 U Əz xan-xəripidiki baylıklar bilən, Rohi arkılık silərni iqliki dunyayinglarda küqləndürgəy; □ ■

17 xuning bilən Məsih kəlbinglarda ixənq arkılık turup, silər mehîr-muhəbbət iqidə yiltiz tartıjan, ul selinoğan, ■

18-19 barlık mukəddəs bəndilər bilən billə Məsihning muhəbbətinin kəngliki, uzunlukı, qongkurlukı wə egizlikini qüxinip igiliwalqaysılər; yəni adəmning bilip yetixidin həssiləp exip qüxicidə Uning muhəbbətini bilip yətkəysilər, xuningdək Hudanıng

□ **3:15 «asman-zemindiki barlıq atılık munasiwətlər Uningdin «ata» namini alidu»** — bu sezning əhməyiti bəlkim xuki, Huda «Ata» bolğandan keyin, asman-zeminni «atılık», yəni «ata-balılık» (məyli insanlar arısında bolsun, hayvanlar arısında bolsun yaki hətta eşümlüklər arısında bolsun) munasiwətlər bilən tolduroğan. Pawlus, Huda Əzining atılık muhəbbətini muxu kəpligən munasiwətlər bilən ispatlimakçı bolğan yerdə, mən Uning pərzənti bolux süpitim bilən, Uningdin muxundak büyük tiləknisi tolimu ixənq bilən tiləymən, deməkqi. □ **3:16 «U Əz xan-xəripidiki baylıklar bilən, Rohi arkılık silərni iqliki dunyayinglarda küqləndürgəy»** — «iqliki dunya» grek tilida «iqliki adəm» — bu ibarə adəmning rohını, kəlbini, «iqliki dunya»sini kərsitidu. ■ **3:16** Əf. 6:10. ■ **3:17** Kol. 2:7.

mukəmməl jəvhiri bilən tolduruləqaysilər. □

20 Əmdi iqimizdə yürgüzidioğan կudriti boyiqə barlıq tilikimiz yaki oylioğanlırimizdinmu həddi-hesabsız artuk wujudka qıçırixka կadir Bolqarıqioğan, — ■

21 Uningəqə dəwrdin dəwrgiçə, əbədil'əbədgıqə jamaəttə Məsih Əysə arkılık xan-xərəp bolqay! Amin!

4

1 Əmdi xu səwəblərdin, Rəbning məhbusi bolqan mənki, *Hudanıng* silərni qakıroğan **büyük** qakırıqioğan layık һalda mengixliringlarnı etünimən, ■

2 həmmə ixta kəmtərlik wə yuwax-mulayimlik bilən, səwrqanlıq bilən, bir-biringlarqa

□ **3:18-19 «barlıq mukəddəs bəndilər bilən billə Məsihning muhəbbitinə kəngliki, uzunlukı, qongqurlukı wə eglilikini qüxinip igiliwaləqaysilər; yəni adəmning bilip yetixinidin həssiləp exip qüxicidioğan uning muhəbbitini bilip yətkəysilər, xuningdək Hudanıng mukəmməl jəvhiri bilən tolduruləqaysilər»** — okurmənlər diqqət қılıduki, bu uluq ixlar üçün, bolupmu muhəbbətni toluk igiliwelix üçün Hudanıng Rohı arkılık kəlgən küq-կudrət tolimu kerəktür (16-ayətni kərung). ■ **3:20** Rim. 16:25. ■ **4:1** Yar. 17:1; 1Kor. 7:20; Fil. 1:27; Kol. 1:10; 1Tes. 2:12.

muhəbbət iqidə kəng ķorsak bolup, □ ■

3 inaқ-hatırjəmlilikning rixtisi bilən, Rohتا bolоqan birlikni tutuxka intilixinglarnı *ətünimən.* □

4 Tən birdur, Roh birdur, — huddi qakirilqininglarda, ohxax bir arzu-ümidkə qakirilqininglardək, —

5 Rəb birdur, iman-etikəd birdur, qəmüldürülük birdur, ■

6 həmmmining Huda'Atisi birdur; U bolsa həmmidin üstün turoquqi, həmmmini yürgüzgüqi wə həmmimizning iqidə Bolouqidur. □

7 Xundaktimu hazır hərbirimizgə Məsihning iltipatining əlqimi boyiqə xəpkət təkdir kılınoqandur; ■

8 xunga, mukəddəs kitabta *Huda* eytkinidək: — «U yukarıraqa kətürüldi, *Insanlarnı* tutğun kılouqılarnı U Θzi əsir kılıp

□ **4:2 «həmmə ixta kəmtərlik wə yuwax-mulayimlik bilən, səwrqanlıq bilən...»** — Injilda «yuwax-mulayimlik»ning alahidiliyi bar; u bolsimu қorkunqtin küqlüklərgə yol կoyidioqan ajizlik əməs, bəlkı Hudanıng yolidə talax-tartıxlardın kol üzüx, Hudanıng həmmə ixlirimizni zorawanlıksız, jedəlsiz toqra orunlaxturuxıqa iman baqlaxtur; muxundak pozitsiyə mulayim, yuwaxlıq bilən bildürüldü. ■ **4:2** Kol. 1:11; 3:12; 1Tes. 5:14. □ **4:3 «... Rohتا bolоqan birlikni tutuxka intilixinglarnı ətünimən»** — «Rohتا» — Hudanıng Rohıda, Mukəddəs Rohta. ■ **4:5** Qan. 4:39; Mal. 2:10; 1Kor. 8:4, 6; Luğa 12:50 □ **4:6 «həmmimizning iqidə Bolouqidur»** — bəzi kona keqürmilərdə «həmmining iqidə Bolouqidur» (yaki «həmmining iqididur» yaki «həmmimoglarning iqidə Bolouqidur») deyildi. 4-7-ayətlər kərsətkən birliklər toqrluluq «köxumqə söz»imizdə kışkıqə muzakirə kilişimiz. ■ **4:7** Rim. 12:6; 1Kor. 12:11; 2Kor. 10:13; 1Pet. 4:10.

elip kətti,

Həm insanlarqa iltipatlarnı təkdirim kıldı». □ ■

9 Əmdi «kötürülgən» zat bolsa, *awwal* yərning tegigə qüvkən zatning Əzi əməsmu? □ ■

10 Qüvkən zat bolsa barlıq ərxlərdin yüksəriqə kötürülgənning dəl Əzidur; kötürülükining məksiti, aləmning barlığını tolduruxtin ibarət;

11 Xunga, bəzilərni rosullar, bəzilərni pəyoqəmbərlər, bəzilərni hux həwərqilər, bəzilərni bakkuqı wə yaki təlim bərgüqilər

□ **4:8 «xunga, Muğəddəs Kitabta Huda eytkinidək: — «U yüksəriqə kötürüldi, insanları tutğun kılıquqları U Əzi əsir kılıp elip kətti, həm insanlarqa iltipatlarnı təkdirim kıldı»** — rosul Pawlus bu sözleridə «Zəbur»diki 68:18ni nəkəl kəltürüp tüp mənini yekünligən. «Yuqırioqə kötürüldi» Məsihning əlümədin tırılıp ərxlərgə kötürülgənlikini kərsitudu. U ərxtin Əzığə ixəngənlərgə Muğəddəs Rohni əwətip hərhil iltipatlarnı təkdirim kıldı wə xuningdək hazırlanma təkdirim kılmacta. Bu ajayib bexarətning mənisini tolukraç tonux üçün biz «Zəb.» 68:18gə қoxkən izahatna kərung. ■ **4:8**

Zəb. 68:18 □ **4:9 «Əmdi «kötürülgən» zat bolsa, *awwal* yərning tegigə qüvkən zatning Əzi əməsmu?»** — Məsihning «yərning tegigə (grek tilida «təglirigə») qüvkən»liki nemini kərsitudu? «Zəb.» 139:15ni kərung. Bu Zəburdiki kūy boyiqə «yərning təgliri» bolsa insanning tüp təbiiti xəkilləndürülgən jay bolup, Məsihning «yərning təglirigə qüxüx»i bəlkim dəl insanning təbiitining tüp məsilisini, yəni gunahlıq mahiyitimizni üzül-kəsil bir tərəp kılıxi üçün idi. Xunga bizningqə bu ibarə Məsih krestkə mihlinixning qongkur azablırida bir tərəp kılıqan ixlarnı kərsitudu; bəzi alımlar, Məsihning «qüvkənlik», əlümədin keyin rohining təhtisaraqə qüvkənlikini kərsitudu, dəp karaydu. Buningmu mumkinçiliyi bar. ■ **4:9** Yh. 3:13; 6:62; Zəb. 139:15

ķılıp təyinligən dəl Əzidur. □ ■

12 Bularning məksiti mukəddəs bəndilərni hizmət wəzipisigə, jümlidin Məsihning tenini kurup qırixka қorallandurup kamalətkə yətküzüxtin ibarət; □ ■

13 wəzipə həmmimizning etikadta həm Hudanıng Oqlını toluq tonuxta birlikkə keliximizgiqə, kamil adəm bolup yetixip qıriximizqiqə, — yəni Məsihning mukəmməl jəwhiri gəwdiləngən kəddi-ķamət əlqimigə yetiximizgiqə dawamlaxturulmakta;

14 xundak bolqanda, yənə gədək balılardın bolmay, adəmlərning ķuwrukıdin oylap qikkən

□ **4:11 «Xunga, bəzilərni rosullar, bəzilərni pəyoqbərbərlər, bəzilərni hux həwərqilər, bəzilərni bakkuqi wə yaki təlim bərgüqilər ķılıp təyinligən dəl Əzidur»** — okurmənlər diqqət ķılıduki, bu ayəttə eytilənən sowoqatlar (8-ayətni kerüng) «rohiy iltipatlar» əməs, bəlkı «rohiy iltipatlar»qə igə bolovan rohiy adəmlərdür. Məsih muxundak adəmlərni jamaiti wə dunyani bərikətləx üçün təyinləydi. ■ **4:11 1Kor. 12:28.** □ **4:12 «mukəddəs bəndilərni hizmət wəzipisigə, jümlidin Məsihning tenini kurup qırixka ...»** — «jümlidin» — yaki «yəni» dəp qüxəngili bolidu. **«Bularning məksiti mukəddəs bəndilərni hizmət wəzipisigə, jümlidin Məsihning tenini kurup qırixka қorallandurup kamalətkə yətküzüxtin ibarət»** — demək, rosullar, pəyoqbərbərlər, hux həwərqilər, bakkuqlar wə təlim bərgüqilər (11-ayət)ning wəzipisi Məsihning teni bolovan jamaətni Hudanıng toluq hizmitini ķılıx üçün қorallanduruxtin ibarəttür. Hudanıng hizmitini ķılıdiqan bu «rohaniy adəmlər»la əməs, bəlkı pütkül jamaətning həmmə əzaliri ez roli boyiqə wəzipisigə əməl ķılıxi kerəktür. «Kurup qırix» degən ibarə tooqruluk «kirix səz»imizni kerüng. Grek tilida «korallandurup kamalətkə kəltürük» birlərə səz bilən ipadilinidu. ■ **4:12 Rim. 12:5; 1Kor. 12:27; Əf. 1:23; 5:23; Kol. 1:24.**

aldamqi niyət-pilanliri bilən, ularning hiyə-nəyringidin qıkkən təlimatining dolğunliridin urulup, uning hərhil xamilida uyak-buyakka uqurulup kətməymiz; ■

15 əksiqə, mehîr-muğəbbət iqidə turup həkikətkə berilip ix kərüp, beximiz bolovan Məsihkə baqlinixta hər jəhəttin əsüb yetilidiqan bolımız; □ ■

16 Uningdin pütkül tən, əzaliri bir-birigə jipsilaxturulup, ozukluk təminligüqi hərbir əgə arkılık bir-birigə tutaxturulup, hərbir əzaning əzığə has əlqəngən wəzipini ətixi bilən baroqanqə əstürülüp, muğəbbət iqidə əz-əzini ķurup qikixka ixliməktə. □ ■

17 Xunga xuni eytimənki, Rəbtə uni tapilaymənki, yat əllərningkidək, yəni ularning əz oy-pikirlirining bimənililikdə mangojinidək mengiwərməslikinglar kerək; ■

18 ular kəlbining ķattılıklıqidin kelip qıkkən bilimsizlik tüpəylidin, Hudanıng əyatidin adajuda kılınip, qüxənqisi ķarangoqulixip kətkən, ■

19 ar-nomusni taxliwetip, nəpsaniyətqılıki awup hərhil iplaslıklärni yürgüzüxkə, kəyp-sapaqla

■ **4:14** Mat. 11:7; 1Kor. 14:2. □ **4:15** «... beximiz bolovan Məsihkə baqlinixta hər jəhəttin əsüb yetilidiqan bolımız»

— sezmusəz tərjimi: «... beximiz bolovan Məsihkə baqlinixta Uningqa (yaki «Uning iqigə») hər jəhəttin əsüb yetilidiqan bolımız». Demək, «allıqاقan uning tenining bir əzasi bolovan hälədə ... dawamlıq əsidiqan...». ■ **4:15** Əf. 5:23; Kol. 1:18. □ **4:16** «Uningdin pütkül tən, əzaliri bir-birigə jipsilaxturulup, ozukluk təminligüqi hərbir əgə arkılık bir-birigə tutaxturulup...» — «putkül tən» — jamaəttur.

■ **4:16** Rim. 12:5; 1Kor. 12:27; Əf. 2:21. ■ **4:17** Rim. 1:9, 18; 1Pet. 4:3. ■ **4:18** 1Tes. 4:5.

berilgən.

20 Əmma silər bolsanglar, Məsihni xundak yolda eginip tonuqan əməssilər —

21 (həkikətning Əysada bolqinidək, uni həkikətən anglioqan, uningdə əgitilgən bolsanglar) —

22 demək, ilgiriki turmuxunglar oqa has bolqan, aldamqı arzu-həwəslərgə əgixip əzini bulqioyuqı «kona adəm»ni seliwetip, □ ■

23 oy-zehninglarning rohida yengilinip,

24 Hudanıng ohxaxlıkı oqa asasən, həkikəttin qıkkən həkkaniylikta wə pak-mukəddəslikdə yaritilqan «yengi adəm»ni kiyiwelixinglar kerəktur. ■

25 Xuning bilən yaloqanqılıknı seliwetip, hərbirimiz əz yekinlirimiz bilən həkikətni səzlixəyli; qünki biz bir-birimizgə nisbətən bir tənning əzaliridurmız. ■

26 «Aqqiklininglar, əmma gunah kilmanglar»; əqəzipinglar kün patkuqə dawam etiwrəmisun;

□ **4:22 «ilgiriki turmuxunglar oqa has bolqan, aldamqı arzu-həwəslərgə əgixip əzini bulqioyuqı «kona adəm»ni seliwetip, ...»** — «kona adəm» toqqruluq «Rim.» 6:6 wə izahatını kərung. ■ **4:22** Kol. 3:9; Ibr. 12:1; 1Pet. 2:1. ■ **4:24** Rim. 6:4; Kol. 3:10; 1Pet. 4:2. ■ **4:25** Zək. 8:16.

□ ■

27 yaki Iblisə həq orun կoyup bərmənglər. □ ■

28 Oqları ikkinqi ooqrılık kilmisun; əksiqə u mehnət kılıp ikki կolioqa tayinip հalal ix kilsunki, hajiti bolqanlaroqimu bəlüp bərgüdək ez tapkını bolsun. ■

29 Aqzингlardın həqkandak iplas söz qikmisun, pəkət anglioqularoqa xərpət yətsun üçün, ehtiyajka uyοun wə adəmni kurup qikidioqan səzlərni eytinglar. ■

30 Hudanıng Muğəddəs Rohioqa azab bərmənglər; qünkü silər Uning bilən hər-nijat künü üçün məhürləngənsilər; □ ■

31 əzünglardın hərkandak eq-adawət, aqqik-otəzəp, kəhr, jedəl-majiralar, til-ahənat həmdə hərhil կara niyətlərni neri kilinglar; ■

32 bir-biringlaroqa mehriban, yumxaq dillik

□ 4:26 «**Aqqiklininglar, əmma gunah kilmanglar**» — «Zək.» 8:16, «Zəb.» 4:4. Bu ayət 25-ayəttiki «həkikətni səzlixəyli» degən söz bilən baqlıktur. Bir tərəptin aqqiklinixkə tegixlik səwəbi bolup turup gəp kilmisa gunah bolidu; yənə bir tərəptin aqqik adəmni gunahka baxliximu mumkin, xu tərəptinmu həzi boluxi kerək. Xunga «Aqqiklininglar, əmma gunah kilmanglar» deyilidu. **«qəzipinglar kün patkuqə dawam etiwərmisun»** — yənə birhil tərjimisi: «Aqqiklaxning səwəbi kün patkuqə dawamlixiwərmisun». Əgər bu tərjimə toqra bolsa, adəm uningoqa zadi կandaq əməl kili xi kerək? — bizningqə bu tərjimə məntikiqə uyοun əməs. ■ 4:26 Zəb. 4:4 □ 4:27 «**yaki Iblisə həq orun կoyup bərmənglər**» — «Iblis» — Xəytan. ■ 4:27 Yak. 4:7; 1Pet. 5:9. ■ 4:28 Ros. 20:35; 1Tes. 4:11; 2Tes. 3:8,12. ■ 4:29 Mat. 12:36; Əf. 5:3, 4. □ 4:30 «**qünkü silər Uning bilən hər-nijat künü üçün məhürləngənsilər**» — «hər-nijat künü» — 1:14diki izahatni kərüng. ■ 4:30 Lukə 21:28; Rim. 8:16,23; 2Kor. 1:22; 5:5; Əf. 1:13,14. ■ 4:31 Kol. 3:19.

bolup, Huda Məsihtə silərni kəqürüm kılqinidək bir-birininglarnı kəqürüm kilinglar.



5

(Dawami)

¹⁻² Xunga Hudanıng səyümlük pərzəntliridin bolup, Uni ülgə kilinglar; həmdə Məsih bizni səyüp, Əzini biz üçün Hudaqa hux-purak süpitidə hədiyə-ķurbanlıq boluxka atap pida kılqandək silərmu muhəbbət iqidə menginglər.■

³ Əmma mukəddəs bəndilərgə layik əhalda, buzukluk, hərkəndək paskinilik yaxı nəpsaniyətqılık aranglarda hətta tilqimə elinmisun;■

⁴ Xundakla iplaslik, əhmiikanə paranglar yaxı qakina qakqaklarmu tilinglarqa elinmisun — bularmu muwapiq əməstur — bəlki aqzinglardin təxəkkürlər qiksən.

⁵ Qunki xuningdin həwərdarsilərki, hərkəndək buzukluk kılqarıqi, napak bolqarıqi yaxı nəpsaniyətqi kixi (bundak kixi əməliyəttə

□ **4:32 «Məsih bizni səyüp, Əzini biz üçün Hudaqa hux-purak süpitidə hədiyə-ķurbanlıq boluxka atap pida kılqandək silərmu muhəbbət iqidə menginglər»** — «hux-purak süpitidə hədiyə-ķurbanlıq» muxu yerdə (barlıkı Hudaqa atap keydürülgən) «keydürmə ķurbanlıq» kezdə tutulidu.

■ **4:32** Mat. 6:14; Mar. 11:25; Fil. 2:1; Kol. 3:12,13. ■ **5:1-2**

Yh. 13:34; 15:12; Gal. 2:20; 1Tes. 4:9; Tit. 2:14; 1Pet. 3:18; Ibr. 8:3; 9:14; 1Yuha. 3:23; 4:21 ■ **5:3** Mar. 7:21; Əf. 4:29; Kol. 3:5.

bir butpərəskə barawər) Məsih wə Hudanıng padixahlıkiqə mirashor bolalmaydu.■

6 Həqkimgə əzünglarnı ķuruk gəplər bilən aldatmanglar; qünki bu ixlar tüpəylidin Hudanıng oqəzipi itaətsizliktin bolğan pərzəntlərning bexiqliq qüxidu.■

7 Xunga ularoqa muxu ixlarda xerik bolmanglar;

8 qünki silər əslili karangoquluk idinglar, lekin hazır Rəbdə yorukluksilər; yorukluğning pərzəntlirigə layik menginglar■

9 (qünki yorukluğning mewisi toluk mehribanlıq, həkkaniyilik wə həqiqəttin tərkib tapkandur), ■

10 nemə ixlarning Rəbni hursən kılıdioqlanılığını eginip ispatlanglar.

11 Karangoquluktiki mewisiz ixlar bilən qetilip ķalmanglar; əksiqə, ularni ekip əyiblənglar; ■

12 qünki ularning yoxurunqə ixligənlirini hətta tiləqə elixmu nomus ixtur.

13 Əmma yorukluq bilən əyibləp axkarilanıqan hərkəndək nərsə oquk kərünüdu; yorukluq axkarilioqlan həmmə nərsə yorukluqka aylinidu.
■

14 Xuning üçün U mundak dəydu: —

«Oyqan, əy uykuqi!

Tiril əlüklər arisidin!

■ **5:5** 1Kor. 6:10; Gal. 5:19; Kol. 3:5; Wəh. 22:15. ■ **5:6**

Yər. 29:8; Mat. 24:4; Mar. 13:5; Luqa 21:8; Kol. 2:4,18; 2Tes. 2:3;

1Yuha. 4:1. ■ **5:8** 1Tes. 5:4. ■ **5:9** Gal. 5:22. ■ **5:11**

Mat. 18:17; 1Kor. 5:8; 10:20; 2Kor. 6:14; 2Tes. 3:14. ■ **5:13** Yh.

3:20,21.

Wə Məsih seni parlap yoritidu». □ ■

15 Xuning üçün silərning mengiwatkan yolunglarqa ehtiyat bilən diķķət ķilinglar; yolunglar nadanlarningkidək əməs, danalarningkidək bolsun; ■

16 wakıt-pursətni oqəniymət bilip tutuwelinglar; qünki muxu dəwr rəzildur. □ ■

17 Bu səwəbtin nadan bolmanglar, bəlki Rəbning iradisining nemə ikənlilikini qüxəngüqi bolunglar; ■

18 Hərək-xarab iqip məst bolmanglar; xundak kılık adəmni xallaklaxturidi; buning orniqə Roħka tolduruloquqi bolunglar, □ ■

19 bir-biringlarqa zəbur-nəoqmılər, mədhiyə küyliri wə rohij nahxilar eytixip, kəlblinglarda nahxa-nəoqmılər yangritip Rəbni

□ **5:14 «Oyoqan, əy uýkuqi! Tiril elüklər arisidin! Wə Məsih seni parlap yoritidu»** — bu sezlər Təwrattiki bexarət əməs, bəlki Təwrattiki birnəqqə bexarətlərning birhil yəkünü yaki Injil dəwridiki naməlum pəyəqəmbərninq küyü-mədhiyə sezliridin elinoqan sezlər boluxi mumkin. ■ **5:14** Rim. 13:11; 1Tes. 5:6. ■ **5:15** Kol. 4:5. □ **5:16 «wakıt-pursətni oqəniymət bilip tutuwelinglar...»** — grek tilida «muxu künlərni oqəniymət bilip tutuwelinglar...». ■ **5:16** Rim. 13:11.

■ **5:17** Rim. 12:2; 1Tes. 4:3. □ **5:18 «hərək-xarab iqip məst bolmanglar; xundak kılık adəmni xallaklaxturidi; buning orniqə Roħka tolduruloquqi bolunglar..»** — «Roħ» — Hudaning Roħı, Muķəddəs Roħ. ■ **5:18** Pənd. 23:29; Yəx. 5:11,22; Luqā 21:34; Ros.2:4

mədhəiyilənglar; □ ■

20 hərdaim həmmə ixlar üçün Rəb Əysə Məsihning namida Huda həm Ata Bolqarıqıqla təxəkkür-rəhmət eytinglar, ■

21 Məsihtin əyminip, bir-biringlarqa boysununglar. □

22 Silər ayallar, Rəbkə boysunoqandək əz ərliringlarqa boysununglar; ■

23 qünki Məsih jamaətning bexi bolqandək, ər ayalning bexidur; Məsih yənə təngə kutkuzaqıqdır. □ ■

24 Əmdilikdə jamaət Məsihkə boysuoqandək, ay-

□ **5:19 «bir-biringlarqa zəbur-nəəqmilər, mədhəiyə küyliri wə rohiy nahxilar eytixip, kəlblinglarda nahxa-nəəqmilər yangritip rəbni mədhəiyilənglar»** — «zəbur-nəəqmilər» bəlkim sazoqa təngkəx kılınip eytilidiləqan nahxilar; «mədhəiyə küyliri» bəlkim sazsız nahxilar; «rohiy nahxilar» bəlkim stihiyiliktin, əzlikidin, Mukəddəs Rohning ilhamı bilən eytiləqan nahxilarını kərsitixi mumkin («1Kor.» 14:15ni wə izahatlarımı kerüng).

■ **5:19** Kol. 3:16. ■ **5:20** Kol. 3:17; 1Tes. 5:18. □ **5:21**

«Məsihtin əyminip, bir-biringlarqa boysununglar» — bu ixlar wə қalopan jekiləxlər asasən həmmisi «Mukəddəs Rohka toldurulux» ning nətijisidur. «Məsihtin əyminip, bir-biringlarqa boysununglar» — «Məsihtin əyminix» birinci orunda bolux kerək; jamaətiki məlum bir kerindixiqa boysunux Məsihning əmrlirigə uyğun kəlmisə u qaçda u kerindixiqa boysunmaslıq kerəktür. ■ **5:22** Yar. 3:16; 1Kor. 14:34; Kol. 3:18; Tit. 2:5; 1Pet. 3:1. □ **5:23 «qünki Məsih jamaətning bexi bolqandək, ər ayalning bexidur; Məsih yənə təngə kutkuzaqıqdır»**

— «tən» muxu yerdə «jamaət»ni kərsiti. Yənə bir tərəptin rosul Pawlus muxu yerdə «Məsih, təngə kutkuzaqıqdır» degən sezi bilən, ərning əz ayalini kutkuzux wə ayalining tenini asrax məs'uliyiti bar, degənni puritidu. ■ **5:23** Rim. 12:5; 1Kor. 11:3; 12:27; Əf. 1:22,23; 4:12,15; Kol. 1:18,24.

allar ərlirigə həmmə ixta boysunsun.

25 Ərlər ayalliringlarnı səyünglər, huddi Məsihningmu jamaətni səyüp, uning üçün Əzini pida kılqinidək səyünglər; ■

26 *Məsihning jamaət üçün* xundak kılıxi jamaətni mukəddəs kılıp, «dasning süyi» bolovan səz-kalam bilən yuyup paklandurux üzündür,

□ ■

27 Xuningdək jamaətni xərəplik haldə Əzığə hazır kılıp, uni həq daq, қoruk yaki bularqa ohxax hərkəndək nərsilərdin haliy kılıp, toluk mukəddəs wə əyibsiz kılıxtın ibarəttür. ■

28 Xuningqə ohxax, ərlər əz ayallırını əz tenini səygəndək səyüxi kerəktür; əz ayalını səygən kixi əzini səygən bilən barawər.

29 Qunki həqkim əsla əzining etidin nəprətləngən əməs, əksiqə uni ozuklanduridu

■ **5:25** Gal. 1:4; Əf. 5:2; Kol. 3:19. □ **5:26** «(**Məsihning jamaət üçün**) xundak kılıxi jamaətni mukəddəs kılıp, «dasning süyi» bolovan səz-kalam bilən yuyup paklandurux üzündür» — «jamaətni» grek tilida «uni». Bu ayəttiki «u» jamaətni kərsətkəndə, grek tilidiki «ayalqə rod»ta ipadilindidu. Ayəttiki ohxitix dəl xuki, yigitning toyda əzığə yatlıq bolidiylan səyümlük kızni əzığə hazır kılqinidək, Məsih jamaətni Əzığə hazır kılıdu. Toy bolsa jənnəttə bolidu («Wəh.» 19:7-9, 21:9-10ni kerüng). «... «dasning süyi» bolovan səz-kalam bilən yuyup paklandurux üzündür» — «dasning süyi» Təwrat dəwridiki zamanlarda kaḥinlar ibadəthanida Hudaşa hərkətim yekinqəlxanda, pütkül tənlirini qong das («dengiz») iqidə yuyuxi kerək. Xuningqə ohxax yolda Hudaşa yekinqəlxənimizdə, bizdə nalayıq birər ixələr bolsa, Uning səz-kalami bizgə paklandurux yolını (demək, gunahını ikrar kılıp, towa kılıx, Əysanıng keni arkılık kəqürüm kılınip paklandurulux yolunu) kərsitix rolını oynaydu. ■ **5:26** Tit. 3:5; 1Pet. 3:21. ■ **5:27** Kol. 1:22.

həm asraydu; bu huddi Məsihning jamaətni *ozuklanduridiojinişa həm uni asraydiojinişa* ohxaydu.

30 Qünki biz Uning tenining əzaliridurmiz: —□ ■

31 «Xu səwəbtin ər ata-anisining yenidin ayrılip, eż ayalıqə baoqlinidu; ikkisi bir tən bolidu». □ ■

32 Bu sir intayın qongkurdur; əmma mən hazır Məsih wə jamaət toqrluluk sezləwatimən. □

33 Əmma silərmə hərbiringlar eż ayalınlarnı əzünglarnı səygəndək səyünglər; ayal bolsa, eridin əymenip, uni hərmətlisun.

6

1 Balilar, Rəbdə ata-aniliringlarqa itaət kılınqlar; qünki bu durusdur. ■

2 «Atangni wə anangni hərmətlə» — bu bolsa eż iqigə wədini aloğan birinqi əmrərdur —□ ■

□ **5:30** «**Qünki biz Uning tenining əzaliridurmiz: —** — bəzi kona kəqürəlmilərdə: «Qünki biz Uning tenining əzaliridurmiz; biz Uning ətliridin, Uning səngəkliridin bolqanımız» deyildi («Yar.» 2:23ni kərüng). ■ **5:30** Rim. 12:5; 1Kor. 12:27.

□ **5:31** «**Xu səwəbtin ər ata-anisining yenidin ayrılip, eż ayalıqə baoqlinidu; ikkisi bir tən bolidu**» — «Yar.» 2:23.

■ **5:31** Yar. 2:24; Mat. 19:5; Mar. 10:7; 1Kor. 6:16. □ **5:32** «**bu sir intayın qongkurdur; əmma mən hazır Məsih wə jamaət toqrluluk sezləwatimən**» — ər-ayalning bir-birigə baoqlinip bir tən boluxi dərhəkikət qongkur bir sir; Məsihning jamaətkə baoqlinip uning bilən bir tən boluxi tehimu qongkur bir sirdur.

■ **6:1** Kol. 3:20. □ **6:2** «**Atangni wə anangni hərmətlə**» — «Mis.» 20:12. ■ **6:2** Mis. 20:12; Əan. 5:16; 27:16; Mat. 15:4; Mar. 7:10.

3 «Xuning bilən sening ixliring kutluq bolidu, zeminda uzun əmür kərisən» — *dəp wədə kılınojan.* □

4 Silər atilar, baliliringlarni hapa kilmanglar, bəlki ularni Rəbning tərbiyisi həm kərsətmisidə bekinqlar. ■

5 Silər ķullar, əttin bolqan hojayininglarqa Məsihkə itaət kıləjininglardək qin kənglünglardin əyminix wə titrəx bilən itaət kilinglar; □ ■

6 pəkət kəz aldidila hizmət kılıp, adəmni hux kıləquqi ķullardin bolmanglar, bəlki Məsihning ķullirining süpitidə Hudanıng iradisini jan-dil bilən bəja kəltürünglar,

7 adəmlərgə əməs, bəlki Rəbgə qin dilinglardin hizmət kilinglar;

8 xuni bilgənki, hərkəndək adəm birər yahxilik ķilsa, məyli u կul bolsun yaki hər bolsun, xu ix Rəbdin uninglə yanidu.

9 Silər hojayinlar, ķulliringlarqimu ohxax yol bilən muamilə kılıp, ularqa həywə kilixtin kol üzünglar; qünki ularningmu wə silərningmu hojayininglar ərxtidur, Uningda hərkəndək adəmning yüz-hatirisini kılıx degənning

□ **6:3 «Xuning bilən sening ixliring kutluq bolidu, zeminda uzun əmür kərisən»** — «Mis.» 20:12, «Qan.» 5:16. ■ **6:4** Qan.

6:7,20; Zəb. 78:4; Pənd. 19:8; 29:17. □ **6:5 «Silər ķullar, əttin bolqan hojayininglarqa Məsihkə itaət kıləjininglardək qin kənglünglardin əyminix wə titrəx bilən itaət kilinglar»**

— həmmimizning «əyminix wə titrəx» pozitsiyisi bilən Huda üqün hizmət kilişimizə toqra kelidu. «Əyminix wə titrəx» insanning aldida əməs, Hudanıng aldida boluxi kerək, əlwəttə. ■ **6:5** Kol. 3:22; 1Tim. 6:1; Tit. 2:9; 1Pet. 2:18.

yoklukını bilisilər. ■

10 Ahirda, kərindaxlar, Rəbdə wə Uning küq-
küdritidə küqləndürlünglər;

11 Iblisning hiylə-nəyrənglirigə taşabil turux-
unglar üçün Hudanıng pütkül sawut-yarioğını
kiyiwelinglar; ■

12 qunki elixidioğinimiz ət wə kan igiliri əməs,
bəlki həkümranlar, hökükdarlar, bu dun-
yadiki karangoçuluğunu baxkuroquqi dunyawı
əmirlər, yəni ərxlərdə turuwatqan rəzil rohiy
küqlərdür. ■

13 Muxu wəjидин əzünglarqa Hudanıng pütün
sawut-yarıığını elip artinglarki, rəzillik künidə
bərdaxlıq bilən қattık turidioğan, ahir həmmə
ixni ada kılıp, yərni qing dəssəp turidioğan
bolisilər. □ ■

14-15 Əmdi qing turunglar — həkikət bəlwəoqini
belinglarqa baołlap, məydənglərgə həkkaniyilik
sawutini kiyip, putunglarqa hatırjəm-inaklıq
hux həwirini yətküzüxkə təyyarlıq qorukını
kiyip, yərni qing dəssəp turunglar. ■

16 Bu ixlarning həmmisidə iman-ixənqning

■ **6:9** Kan. 10:17; 2Tar. 19:7; Ayup 34:19; Ros. 10:34; Rim. 2:11;
Gal. 2:6; Kol. 3:25; 4:1; 1Pet. 1:17. ■ **6:11** Kol. 3:12; 1Tes. 5:8.

■ **6:12** Əf. 2:2. □ **6:13** «rəzillik künidə bərdaxlıq bilən
қattık turidioğan, ahir həmmə ixni ada kılıp, yərni qing
dəssəp turidioğan bolisilər» — «rəzillik künidə bəlkim rəzillik
üstünlükni igiləydiqan kün, Xəytanning küqi zor namayan
kılınidioğan künni kərsitudu. Yənə kelip u «həzirkı zaman»ning
əzini kərsitixi mumkin. Ahir berip «Məsihning kün» «rəzillik
kün»ni tögəxtüridi. ■ **6:13** 2Kor. 10:4. ■ **6:14-15** Yəx.
59:17; Luğa 12:35; 2Kor. 6:7; 1Pet. 1:13.

ḳalḳinini ḳoloqa elinglar; uning bilən silər rəzil bolouqining barlıq ot oklirini eqüriwetələydiqan bolisilər. □

17 Həmdə bexinglarqa nijatning dubulqisini kiyip, Hudanıng səz-kalamını, yəni Rohning kiliqini elinglar; □ ■

18 həmmə wakit-pəsildə Rohتا hərhil dua-tilawət həm iltija bilən dua ḳilinglar; dəl bu ixta kət'iy hoxyar turup barlıq mukəddəs bəndilər üçün hər tərəplimə dua-iltijalar ḳilinglar; □ ■

19 mən üçünmu dua ḳilinglarki, — eəqiz aqkinimda manga səzlər kəlsun, hux həwərning sirini dadillik bilən axkarə ḳilay. ■

20 Mən dəl xu ixka zənjirlər bilən baqlanıqan əlqimən; xunga ḳilixka tegixlikim boyiqə, *hux həwər yətküzüxtə* dadillik bilən səz ḳiliximə *dua ḳilinglar.* ■

21 Əmdi mening toqramdiki ixlardın, mening kəndək ətüwatkanlıkimdin həwərlinixinglar üçün, səyümlük ərindəx həm Rəbdə sadık hizmətkar bolıqan Tikikus silərgə həmmə ixlarnı məlum ḳiliđu. ■

□ **6:16 «...Bu ixlarning həmmisidə iman-ixənqning ḳalḳinini ḳoloqa elinglar»** — yaki «...Həmmidin muhimi iman-ixənqning ḳalḳinini ḳoloqa elinglar» yaki «Bularning həmmisining üstigə, iman-ixənqning ḳalḳinini ḳoloqa elinglar».

□ **6:17 «Hudanıng səz-kalamını, yəni Rohning kiliqini elinglar»** — «Roh» — Hudanıng Rohı, Mukəddəs Roh. ■ **6:17**

Yəx. 59:17; 1Tes. 5:8; Ibr. 4:12; Wəh. 2:16. □ **6:18 «həmmə wakit-pəsildə rohta hərhil dua-tilawət həm iltija bilən dua ḳilinglar»** — «Roh» — Hudanıng Rohı, Mukəddəs Roh.

■ **6:18** Luğa 18:1; Rim. 12:12; Kol. 4:2; 1Tes. 5:17. ■ **6:19**

Ros. 4:29; 2Tes. 3:1. ■ **6:20** 2Kor. 5:20. ■ **6:21** Ros. 20:4;

Kol. 4:7; Tit. 3:12.

22 Mening uni dəl muxu ix üqün yeninglarqa əwətixim, silərning ixlirimizdin həwərdar boluxinglar wə uning kənglünglarqa təsəlli wə ilham berixi üqündür.■

23 Kərindaxlarqa hatırjəmlik, muhəbbət həm iman-ixənq Huda'Ata wə Rəb Əysa Məsihənin bolqay!

24 Rəb Əysa Məsihni əlməs-qirimas səygü bilən səygüqilərgə mehir-xəpkət yar bolqay!

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5